



## Ali Mqaml Rhbrin beynlxalq mslr zr maviri doktor Vilayti: Azrbaycan rann dmnlrin qar mqavimtin n cbhsind olub

Ali Mqaml Rhbrin beynlxalq mslr zr maviri "Aura Gnnn hidi Siqtl-slam" konfransna mrcitind bildirib: "Siqtl-slamn hadti i alimlrinin v ruhanilrinin zlmkar v yadelli hakimiytt qar mbariznin ".mxtlif mrhlrind itiraknn bariz niansidir

arannews.com:M&uuml;racitin davamnda li kbr Vilayti qeyd edib: &ldquo;Z&uuml;lmkar h&ouml;kumt v xarici m&uuml;daxily qar bu m&uuml;bariz mrhum Mirzayi irazidn sonra a&ccedil;q kild balamd. Ondan vvl adtn i alimlr xalq yannda nisbttn mqbul olan h&ouml;kumtlri tvig edir v dstklyirdir, cnbilr qar m&uuml;bariz aparrdlar.&rdquo;

Birinci n&uuml;mun Fthli ah Qacarn d&ouml;vr&uuml;nd Kaif&uuml;l-Qita kimi tannan eyx Cfr Ncfi v digr 142 alimin ftvas il xalqn rus tcav&uuml;z&uuml;n qar m&uuml;qavimt g&ouml;strmsi idi. O, xalq cihada dvt etdi v onlar ruslar mlub edrk Tiflis doru irilidilr.

Nasirddin ahn d&ouml;vr&uuml;ndn nn pozuldu. Bu ah ylnmk &uuml;&ccedil;&uuml;n &ouml;lkn borca salaraq &uuml;&ccedil; df Avropaya sfr etdi. Birinci sfrind t&uuml;t&uuml;n mhsulunun becirilmsi v ylmas imtiyazn Talbota (ngiltrnin b&ouml;y&uuml;k irkltrindn biri) verdi, bellikl mhur tacirlri v i adamlar m&uuml;flisldirdi.&rdquo;

Vilayti qeyd edib ki, irazdan mrhum Seyid li kbr Falasiri, Tehrandan Seyid Mhmmmd Hsn Atiyani v Mirz Cavad Tbrizi, sfahandan Aa Ncfi kimi tannan Hac Mhmmmd Tqi Ncfi kimi alimlr bu m&uuml;qavily qar &ccedil;xdlar. Mrhum Falasiri irazda Aura ziyartini oxumaq &uuml;&ccedil;&uuml;n shraya getdiyi g&uuml;n h&ouml;kumt q&uuml;vvlri trfindn hbs edildi. Onu &ccedil;lpaq miniy uyun olmayan bir kild mindirrk Buhr g&ouml;ndrdilr.

Mrhum Falasiri oradan Bsry, oradan da d&ouml;vr&uuml;n alimi olan mrhum Mirz irazini g&ouml;rmk &uuml;&ccedil;&uuml;n Samirraya getdi. Mrhum Mirz ehtiramla yazd mktublarda bu bard Nsirddin aha xbrdarlq etdi v bu m&uuml;qavilnin lvini istdi. Amma Sfvilrdn Qacara qdr tarixd ilk df olaraq i aliminin mktubu ahn h&ouml;rmtsizliyi il &uuml;zldi. Nticd mrhum Mirz t&uuml;t&uuml;n&uuml; qadaan edn mhur ftva verdi. Bu ftva o qdr tsirli oldu ki, htta Nsirddin ahn evindki qlyanlar da sndrdlar.

Ali Mqaml Rhbrin beynlxalq mslr &uuml;zr m&uuml;aviri Nasirddin ahn Avropaya ikinci sfri haqda yazb: &ldquo;Nasirddin ah ikinci sfrini maliyyldirmk &uuml;&ccedil;&uuml;n Baron Yulius Reuter il m&uuml;qavil imzalad. Id olan sndlr g&ouml;r, aha 300 min lir, Mirz H&uuml;seyn xan Sephsalara 50 min lir r&uuml;vt m&uuml;qabilind ran ingilislrin himaysind olacaqd.&rdquo;

M&uuml;racitin davamnda qeyd olunur ki, Tehrann b&ouml;y&uuml;k alimlrindn olan mrhum Hac Molla li Kni qaydarkn aha xbrdarlq etdi ki, bu r&uuml;svay&ccedil; m&uuml;qavily cavabdeh olan xs, yni Mirz H&uuml;seyn xan Sephsalar vzifdn uzaqladrlsn v bu tlb hyata ke&ccedil;irildi. &uuml;&ccedil;&uuml;nc&uuml; sfrd Mirz M&uuml;lk&uuml;m xann vasit&ccedil;jilyi il lotereya m&uuml;qavils baland. Alimlrin m&uuml;qavimti il m&uuml;qavil lv olundu. Nhayt Qacar vhiiliklri o qdr artd ki, Nasirddin ah Mirz Rza Kermani trfindn &ouml;ld&uuml;r&uuml;ld&uuml;.

M&uuml;zffrdin ahn zamannda alimlr bada olmaqla xalq daltxan, daha sonra is Mrut urunda ayaa qalxd. Alimlr vvlnd xbrdarlq edirdilr ki, Mrut legitim olmaldr, ks halda d&uuml;zg&uuml;n istiqamtd olmayacaq. Mrutnin qanuniliyini m&uuml;dafi edn mhur alimlrndn biri d tbrizli Mirz li Siqt&uuml;l-slam idi.

Doktor Vilayti daha sonra yazb: &ldquo;Azrbaycan qdim zamanlardan rann d&uuml;mnlrin qar m&uuml;qavimtin &ouml;n cbhsind olub. Radtli srkrldri arasnda Sttar xann v Baqir xann adn &ccedil;kmk olar. Sttar xann &ouml;z&uuml; deyir ki, Ncf alimlrinin g&ouml;striei il Tehrana trf hrkt etmidir.

Mrhum Mirz li Siqt&uuml;l-slam Tbrizi Sdr&uuml;l-&uuml;lma lqbi il tannan Tbriz alimlrinin mhur nslindn olan v &ouml;z&uuml; d Azrbaycann tannm alimlrindn saylan Hac Mirz Musa Siqt&uuml;l-slamn olu idi.

Mirz Musa Sqt&uuml;l-slam Hac Mirz Mhmmdfi Aa Sdr Siqt&uuml;l-slamn olu, o da Mirz Mhmmmd Cfr Sdrin olu, o da Mirz Mhmmdfinin olu, o da Mirz Yusifin olu, o da Mirz Mhmmmd linin olu idi.

Mirz Mhmmdfi, Siqt&uuml;l-slam Tbrizinin beinci babas v Nadir ahn m&uuml;asiri idi. Nadir ahn frman il hicri-qmri 1153-c&uuml;ild Tbriz Sultanlnn valisi se&ccedil;ilmidir.&rdquo;

&ldquo;Aura G&uuml;n&uuml;n&uuml;n hidi Siqt&uuml;l-slam&rdquo; milli konfrans rqi Azrbaycan rsmilri, m&uuml;llim v tdqiqat&ccedil;larn, &ccedil;oxlu sayda &ccedil;ada tarix hvskarlarinn itirak il Tbriz Universitetinin Vhdt Salonunda ke&ccedil;irilib.